

ORDUDA GƏNCLƏRİN SOSİALLAŞMASI PROSESİNDƏ DİN AMİLİ

*Sevda HÜSEYNOVA,
Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbinin Humanitar və
Sosial fənlər kafedrasının dosenti,
fəlsəfə üzrə fəlsəfə doktoru*

AÇAR SÖZLƏR: *ordu, din, sosiallaşma, resociallaşma, dini deviantlıq, vətənpərvərlik tərbiyəsi.*

КЛЮЧЕВЫЕ СЛОВА: *армия, религия, социализация, ресоциализация, религиозное девиантство, патриотическое воспитание.*

KEY WORDS: *army, religion, socialization, resocialization, religious deviance, patriotic education.*

Sosiallaşma – insanın konkret cəmiyyətə xas olan dəyərlər, görüşlər, davranış modelləri və rolları mənimsədiyi prosesdir. Bu prosesin öyrənilməsi dövrün tələblərindən irəli gəlir. Belə ki, cəmiyyətin hərəkətə gətirilməsində sosiallaşma prosesinin böyük rolu vardır. Cəmiyyətin hərəkət istiqamətinin doğru təyin edilməsi isə müasir dövrdə bizi ən çox narahat edən problemdir.

Ordu cəmiyyətimizin mühüm struktur elementi kimi çıxış etdiyi üçün aydınlaşdır ki, sosial-mədəni mühitimizə xas olan və üstünlük təşkil edən həyatı norma və prinsiplər orduda da dominantlıq təşkil edəcək, davranış stereotipləri bir çox hallarda üst-üstə düşəcək. Ordu ilə cəmiyyət arasındaki qarşılıqlı təsir və asılılıqlar orduda dəyişən və daimi kontingentin davranış, düşüncə və psixologiyasının mənsub olduğu etnos və sosiumun xarakterik xüsusiyyəti ilə birbaşa bağlılığına səbəb olur. Həqiqi hərbi xidmətə çağırılan gənclərimiz arasında hərbi borc hissi, xeyirxahlıq, səmimiyyət, alturizm, ən əsası isə dövlətçilik və vətənpərvərlik hissi yüksək mənəvi-etik keyfiyyətlər kimi üstünlük təşkil edir. Bunlarla yanaşı, cəmiyyətimizin mənəvi həyatında dinin də mühüm rolu var. Azərbaycanda din dövlətdən ayrı olsa da, praktikada bir sıra məsələlərdə onların sıx integrasiyası mövcuddur. Məsələn, bir çox hərbi qulluqçu mənəviyyatında dina yanaşmanın müxtəlif forma və dərəcələrini daşıyır. Bu məsələ orduda həqiqi hərbi xidmət keçənlərin dindarlığının diqqətlə nəzərə alınmasını tələb edir. Çünkü hərbi qulluqçunun dini identifikasiyası onun şüurunda və davranışlarında da özünü göstərir. Orduda hərbi qulluqçuların dini davranışları dini bayramların qeyd olunması, dua və s. şəklində təzahür edə bilər. Lakin bəzi hallarda müxtəlif səbəblərdən (xaricdən ölkəmizə gətirilmiş dini ideologiya, radikal dini qruplara qoşulma və s.) radikal dini yönüm almış çağırışçırlarda bu deviant davranış (ümumi qəbul edilmiş cəmiyyət normalarından kənar davamlı davranış) formalarında da özünü göstərə bilər.

Tədqiqatçılar dirlə bağlı deviant davranış nümayiş etdirən əsgərlərdə aşağıdakı halların mövcudluğunu qeyd edirlər:

- ✓ mənəvi hallar və dəyər normalarında ciddi dəyişikliklər nəzərə çarpar;
- ✓ hərbi kollektivlə integrasiya səviyyəsi aşağı olur, onlar özlərini hərbi kollektivlə identifikasiyasiya etmək istəmirlər;
- ✓ fəaliyyətlərdə hərbi normaların nizamlayıcı rolü güclü təsirə malik olmur;
- ✓ komandirin hərbi lider kimi rolü aşağı düşür;
- ✓ öz potensiallarını yalnız dini inancları ilə bağlı reallaşdırmaq arzusu bu potensialın hərbi sahədə reallaşdırılmasına mane olur [1, s. 185].

Bu hallara hərbi kollektivin üzvü olan digər hərbi qulluqculara radikal dini görüş sistemlərini, dəyər normalarını, davranışları aşılamaq, radikal dini qruplaşmalara qoşmaq cəhdlərini də əlavə etmək olar.

Qeyd etmək vacibdir ki, həqiqi hərbi xidmət müddətində gənclərimizin “orduyaqədərki” sosial xüsusiyyətləri dəyişilməz qalmır. Orduya qədəm basıldığı gündən əsgərin təbiyəsi prosesi başlanır. Bütün vətəndaşlarımızın, o cümlədən həqiqi hərbi xidmətə çağırılmış gənclərin vicdan azadlığı məsələsi demokratik ölkəmizin qanunlarında nəzərdə tutulmuşdur və toxunulmazdır. Lakin daxili aləmində dindarlıq elementlərini daşıyan əsgərlərin mənəvi təbiyəsi məsələsində din amilinin yerini dəqiq müəyyənləşdirməklə bu gənclərin sosiallaşması prosesinin düzgün idarə olunması böyük əhəmiyyət daşıyır. Komandir əsgərin mənəvi dəyər sistemi və davranışları ilə orduda tələb olunan yeni dəyər və davranışlar arasında doğru nisbətin əldə edilməsinə nail olmağa çalışır. Bu zaman o, ilk növbədə, bir sıra amilləri nəzərə alır. Bu amillərdən birincisi gəncin ilkin sosiallaşmasıdır. Amerikalı sosioloq T.Parsonsun fikrincə, fərdin ilk sosiallaşma vasitəsi ailədir [2, s. 438]. Gəncin dİNə münasibəti, dİNİ baxışları da bir çox hallarda ailədən asılı olur. Lakin ailə heç də həmişə bu məsələdə öz rolunu və məsuliyyət hissini doğru dərk etmir. Fikrimizcə, ailənin sosiallaşma prosesində rolü düzgün dərk olunarsa, gənclərimizin təbiyəsində, o cümlədən vətənpərvərlik istiqamətində təbiyəsində, onların layiqli vətəndaş kimi yetişdirilməsində ailənin rolü daha da artar və dirlə bağlı meydana gələn bir sıra mənfi hadisələrin qarşısı alınar. Bununla bərabər, göstərmək lazımdır ki, müəyyən sosiallaşma vasitələri, məsələn, təhsil sahəsi xüsusiylə bu funksiya üçün yaranmışdır. Məktəb gənclərin vətənpərvərlik, hərbi, mənəvi təbiyəsi və milli özünüdərketmə şüurunun formalaşmasında mühüm rol oynayır. Eyni zamanda, gənclərin əmək prosesində iştirakı sosiallaşmada böyük rol oynayaraq onları hərbi intizam, kollektivçilik ruhunda təbiyə edir. Bu strukturlarda gənclərin dünyagörüşü sisteminin formalaşdırılmasına diqqətin artırılması onların ordu sıralarına daha yetkin mənəviyyatla qatılmasını təmin edən mühüm faktordur.

Bütövlükdə orduya çağırış yaşına çatmış gənclərdə dindarlığın formalaşmasına aşağıdakı xarici amillər təsir göstərir:

- ✓ dünya, region, ölkə, dövlət;
- ✓ ailənin dindarlıq səviyyəsi;
- ✓ ətraf mühitin (qohumlar, dostlar, iş yoldaşları və s.) dindarlığı;

- ✓ kütləvi informasiya vasitələri (bir sıra internet saytları və s.).

Digər tərəfdən, dindarlığın formalaşmasında şəxsin mənəvi keyfiyyətləri, mənəvi-psixoloji halının da rolü böyükdür. İnsan hələ gənc ikən “yaxşı” və “pis” kateqoriyaları arasında öz yerini tutur. Onu bu yaşda “xeyirxahlıq”, “namus”, “şərəf”, “hərbi borc”, “qəhrəmanlıq” kimi kateqoriyalar daha çox narahat edir.

Göründüyü kimi, gənclərin həqiqi hərbi xidmətə çağırışdan əvvəl vətəndaş mövqeyinin formalaşdırılması böyük əhəmiyyətə malikdir. Lakin bu proses ordu şəraitində müstəsna əhəmiyyət kəsb edir.

Ordudakı ilk xidmət gündündən əsgər şəxsiyyətinin formalaşdırılması üçün kompleks texnoloji program hazırlanmalıdır:

- ✓ burada ümumi məqsədlər, vəzifələr, mərhələlər, meyarlar, texnoloji prosedurlar və onların həyata keçirilmə şərtləri öz əksini tapmalıdır;
- ✓ psixoloji və sosial pedaqoji problemləri müəyyənləşdirmək üçün mütəxəssislərlə məsləhətləşmələr aparılmalıdır;
- ✓ hər bir əsgərdə dindarlığın hərbi xidmətə təsir dərəcəsi müəyyənləşdirilməlidir;
- ✓ əsgərin davranışına, dəyər yönümüne təsir göstərə biləcək imkanlar təyin edilməlidir.

Bələ bir programın hazırlanlığından sonra tərbiyə işinə başlanılmalıdır.

Dinlə bağlı deviant davranış nümayiş etdirən əsgərlərdə bu prosesin doğru idarə olunması xüsusilə ciddi bilik və bacarıqlar tələb edir. Bu cür davranışların aradan qaldırılması üçün sosiallaşma prosesi iki mərhələdən keçməlidir:

1. desosiallaşma - əvvəlki dəyərlərdən, normalardan və davranış qaydalarından imtina;
2. resosiallaşma - yeni dəyərlərin, normaların və davranış qaydalarının aşilanması.

Bu zaman ən yaxşı halda xarici norma və dəyərlər daxili tənzimlənmə mexanizminə çevriləlidir. Nəzərə almaq lazımdır ki, sosiallaşma prosesləri dərinlik dərəcəsinə görə fərqlənirlər. Göründüyü kimi, bütövlükdə orduya daxil olma resosiallaşmanın daha az dərinlik səviyyəsini tələb etsə də, dinlə bağlı deviant davranışa malik insanlarla iş zamanı bəzən belələrindən “mən”in bütünlükə inkarını tələb edən daha dərin səviyyənin əldə edilməsi qarşıda vəzifə kimi dayanır. Bir sıra hallarda çağırışa qədərki mənfi desosiallaşma o qədər dərin olur ki, müsbət resosiallaşma artıq kömək edə bilmir. Çünkü bu zaman şəxsiyyətin əsasları artıq dağılmış olur.

Bütövlükdə orduda gənclərin resosiallaşması iki mərhələdən keçir:

- ✓ yeni sosial mühitə adaptasiya;
- ✓ aşılanan norma və dəyər sisteminin gəncin daxili aləminə çevriləməsi.

Orduda sosiallaşmanın mühüm şərti yeni sosial mühitə adaptasiyadır. Tədqiqatçı S.A.Dzyubenko qeyd edir ki, orduda adaptasiya prosesinin bir sıra xüsusiyyətləri var. Burada orqanizmin yeni nizama və fiziki yüksək adaptasiyası ilə bərabər, yeni şəxsiyyətlərarası münasibətlərə adaptasiya gedir. Fərd adət etmədiyi komandaya - tabelik münasibətlərinə qoşulur. Davranışlar hərbi nizamnamələrə tabe etdirilir [3, s. 49]. Göründüyü kimi, hərbi mühitin

xarakterik əlamətləri var və bu əlamətlər hərbi xidmətə çağırılmış gənclərin həyat amalları və davranış stereotiplərinə təsir göstərərək onları dəyişdirir. Fikrimizcə, bir çox hallarda əsgərlərin əvvəlki sosial mühitdən ayrı düşməsi onların yenidən tərbiyəsini asanlaşdırın faktora çevrilə bilər. Gənc hərbi qulluqçu onun üçün yeni olan ordu həyatına, yeni obyektiv aləmə qədəm qoyur. O, özü üçün yeni olan ideyalar, anlayışlar, biliklər, bacarıqlar qazanır. Dövlətçilik və vətənpərvərlik, kollektivləşmə, qanunsevərlik, hərbi intizam, şəraitə uyğunlaşma ruhunda tərbiyə olunur. Orduya adaptasiyanın nəticəsi kimi yeni sosial identifikasiya meydana gəlir. Bu identifikasiyin əsasında güclü qrup identifikasiyi dayanır. Total tipli təşkilat olan ordunun müxtəlif strukturlarının bütün gücü də məhz bu nəticəyə yönəlib.

Amerika sosioloqları öz tədqiqatlarında sübut etmişlər ki, ordunu motivləşdirmənin əsas mənbəyi ideoloji əsaslardan çox qrup həmrəyliyi, ilkin ordu qrupunun dəyər və ideallarına sədaqətdir. M.Lerner göstərir ki, ordunun döyüş ruhunun əsasında qrup hissi dayanır [4, s. 449]. Əsgər adaptasiya prosesində nəzərə çarpan uyğunsuzluq zamanı öz dini davranışlarını şüurlu şəkildə dəyişdirə bilər. Lakin çox zaman bunun üçün sosial, psixoloji və hüquqi amillərin təsirindən istifadə etmək lazımlı gəlir. Şəxsiyyətin dinlə bağlı deviant meyillərini “bloklama” vacib şərtə çevirilir.

Orduda gənclərin sosiallaşması zamanı dinlə bağlı proseslərə aşağıdakı amillər ciddi təsir göstərir:

- ✓ bütövlükdə hərbi hissənin pedaqoji mühiti;
- ✓ təsirə məruz qalan hərbi qulluqçunun şəxsi mənəvi keyfiyyətləri və psixoloji xüsusiyyətləri.

Hərbi hissənin pedaqoji mühiti sosiallaşma işində aşağıdakı istiqamətlərə yönəlməlidir:

- ✓ ordunun vəzifəsi bilavasitə vətənin müdafiəsi olduğu, Dağlıq Qarabağ münaqişəsi nəzərə alınaraq şəxsiyyətin strukturunun vətənpərvərliklə bağlı bu istiqamətinə diqqət yetirilməsi, lazım gələrsə, bu istiqamətdə desosiallaşma və resosiallaşma;
- ✓ gəncin bütövlükdə bir şəxsiyyət kimi formalasdırılması və Azərbaycan Respublikasının layiqli vətəndaşı kimi yetişdirilməsi;
- ✓ gəncin gələcəkdə cəmiyyət həyatında öz yerini tutmasına yardım.

Bu zaman hərbi hissədə dinlə bağlı tərbiyə işi aşağıdakı istiqamətlərdə aparılmalıdır:

- ✓ multikultural yanaşma, birləşmə, birləşmə mövcudluq vərdişlərinin aşınması. Ətrafa sosial adaptasiya. Orduda elə şərait yaradılmalıdır ki, burada hərbi qulluqçular öz birliyini hiss edə bilsinlər. Bu, hərbi kollektivdə qarşılıqlı yardım şəklində özünü göstərir;
- ✓ hərbi qulluqçuların dini görüşlərindən asılı olmayaraq, onlarda hərbi fəaliyyətə doğru münasibətin formalasdırılması;
- ✓ dini maarifləndirmə. Dinlə bağlı mütəxəssislər tərəfindən hazırlanmış elmi ədəbiyyatla tanışlıq. Dinə doğru mənəvi münasibətlərin formalasdırılması;
- ✓ ordudan sonrakı həyata marağın artırılması;

- ✓ cəmiyyətdə mövcud norma və dəyərlər mövqeyindən hərbi qulluqçularda dini davranışın özünütənzimlənmə mexanizminin işə salılması.

Qeyd etdiyimiz kimi, sosiallaşma prosesində şəxsi mənəvi keyfiyyətlər və psixoloji xüsusiyyətlər də mühüm rol oynayır. Tədqiqatçılar sosiallaşmanın optimallaşması üçün şəxsiyyətin strukturunda mühüm yer tutan amillər kimi aşağıdakıları qeyd edirlər:

- ✓ dəyər yönümlərini dəyişdirmə bacarığı;
- ✓ şəxsi dəyərlərlə hərbi-sosial mühitin tələbləri, yerinə yetirilən sosial rol arasında balansın əldə edilməsi;
- ✓ ömrünü təkcə özünütəminə deyil, fövqəlşəxsi məqsədlərə - vətənə, xalqa, cəmiyyətə, dövlətə həsr etdikdə həyatın daha mənalı olduğu fikrini anlama;
- ✓ təkcə konkret sosial tələblərə deyil, həm də universal mənəvi dəyərlərə yönəlmə [1, s. 182].

Bu amillərə təsir prosesində dinin yerinin doğru müəyyənləşdirilməsi müvəffəqiyyətli sosiallaşmanın mühüm komponentidir.

Ordu gənclərimizi möhkəmləndirir, onları cəsarətli, şücaətli edir, mənəvi dəyər və normalara fərqli yanaşma öyrədir. Bu zaman dindarlığın müəyyən səviyyəsinə malik gənclərdə ədalət, həqiqətsevərlik, fədakarlıq kimi keyfiyyətlərin aşınmasına başqa amillərlə yanaşı, din istifadənin mümkünlüyü də nəzərə alınmalıdır.

Orduda bəzən dinin potensialından kifayət qədər istifadə olunmur. Buna səbəb kimi aşağıdakılar göstərilə bilər:

- ✓ qanunvericiliyin sərhədini təyin etməkdə çətinlik çəkən komandır, ümumiyyətlə, bu məsələyə toxunmamağa çalışır;
- ✓ komandır hərbi qulluqçunun dini amil nəzərə alınmaqla tərbiyələndirmə istiqamətlərini təyin edə bilmir;
- ✓ bir sıra hallarda din amili hərbi idarəetməyə mane olur.

Lakin dinə yanaşmalarındakı bu köhnə stereotipləri dağıtmak və yenilərini yaratmaq mümkünür. Bunun üçün, ilk növbədə, bilavasitə əsgərlərlə iş aparan komandır - rəis heyətinin özünün hazırlıqlı olması vacib şərtidir. Belə hazırlılıq prosesi dörd istiqamətdə özünü göstərməlidir:

1. dinlə bağlı qanunvericiliyin öyrənilməsi;
2. xalqımızın qədim dövrlərdən gələn tolerantlıq ənənələrinin öyrənilməsi;
3. Azərbaycanda tarixən mövcud ənənəvi dinlərin elmi şəkildə öyrənilməsi;
4. xarici təriqəti təşkilatların fəaliyyəti, dindən ideoloji silah kimi istifadənin metod və yolları haqqında biliklərin əldə edilməsi.

Hər bir hərbi kollektiv gənclərin sosiallaşması prosesində güclü təsir vasitəsidir və onların ordu həyatına, o cümlədən ordudan sonrakı həyata uyğunlaşdırılmasında mühüm rol oynayır. Buna görə də ordu gənclərin sosiallaşma prosesində dini istiqamətli təsirləri optimallaşdırmaq üçün tərbiyə prosesini məqsədyönlü idarə edərək ona vətənpərvərlik xarakteri verməlidir. Dini inamlarla bağlı deviant davranışların tənzimlənməsi üçün sosiallaşmanın xüsusi mexanizmlər

məcmusundan istifadə edilməlidir. Əgər problemə məqsədyönlü və düşünülmüş şəkildə yanaşılarsa, onun həlli mümkündür. Bu istiqamətdə ordu ilə yanaşı, ailə, kollektivlər, müxtəlif ictimai təşkilatlar və bütövlükdə cəmiyyət ciddi iş aparmalıdır.

ƏDƏBİYYAT

1. Назаренко С.В. Социология: учебное пособие, 2 изд. Санкт-Петербург: Питер, 2009, 496 с.
2. Парсонс Т. О структуре социального действия. Москва: Академический проект, 2000, 880 с.
3. Дзюбенко С.А. Социализация военнослужащего в процессе прохождения срочной службы. Актуальные проблемы гуманитарных и общественных наук. 2016, №2 (59) – [www.colloquim-publishing.ru /library/](http://www.colloquim-publishing.ru/library/)
4. Лернер М. Развитие цивилизации в Америке. Москва, Радуга 1992. Т. 2, 575 с.

Севда Гусейнова

РЕЛИГИОЗНЫЙ ФАКТОР В ПРОЦЕССЕ СОЦИАЛИЗАЦИИ МОЛОДЕЖИ В АРМИИ

РЕЗЮМЕ

Статья посвящена влиянию религиозного фактора на процесс социализации молодежи в армии.

В становлении личности молодежи важную роль играет армия, оказывающая влияние на воспитание необходимых качеств военнослужащих. В данной статье внимание сосредоточено на рассмотрении влияния религии на процесс социализации молодых военнослужащих для выявления особенностей и механизмов данного процесса. Цель состоит в том, чтобы исследовать проблему и таким образом помочь регулировать процесс социализации молодежи в армии.

Sevda Huseynova

RELIGIOUS FACTOR IN THE PROCESS OF SOCIALIZATION OF YOUNG MEN IN THE ARMY

SUMMARY

The article is devoted to the influence of the religious factor on the process of socialization of young men in the army.

Army plays an important role in the formation of the identity of the young men, influencing the upbringing of the essential qualities of soldiers. This article focuses on examining the influence of religion on the socialization process of young military personnel with the aim to reveal the peculiarities and mechanisms of this process. The objective is to investigate the problem and thus to help regulate the process of socialization of young men in the army.